



Gülay

**R**uhu ruhuma yaxın, düşün-cələri düşüncələrimə doğ-  
ma olan Nurullah Gəncin  
“Ruhumdan yansıyanlar” adlı al-  
bom-kitabına Erhanın yazdığı ön  
sözdə belə deyilir: “Nurullah bə-  
yin üç dərinliyini ifadə edən albo-  
mun giriş səhifəsində iki-üç cüm-  
lilik yer almaqdan böyük bir  
məmnunluq duyuram”.

Eyni düşüncə və münasibət ucalığından boyanıram Nurullah Gəncin çoxçəsidi fəaliyyət sehnəsinə. Bilirəm ki, həm əhatəliliyə malik elm adamı, həm də kamil estetikdi. 1960-ci ildə dünyaya gəldiyi Ərzurumun

Azərbaycanın görkəmli şairi Nizami Gəncəvi əsrərin o üzündən səslənirdi ki, naliyyəti, uğuru hünər, istedad yox, tale, bəxt həll edir...

Həmin o gözəlim taleyin, bəxtim qismətindən iş elə getirdi ki, mən növbəti dəfə Nurullah Gəncəvi bizim Bakı şəhərindəki Rəşid Behbudov adına Mahnı Teatrında görüşə oldum. Nurullah bəy canı bir, qanı bir olan Azəri qardaşlarına Türk dünyasının tükənməz sevgi salamlarını getirmişdi. Bu sayım səsimin, sözümüz sehriyle səslənmişdi. Yatılı səsi, fikri, düşüncəni büsbü-tün saran məntiqli fikirləri, səmimi salamı ovsunlamışdı. Hər kəs nəfəsini içinə çəkərək dinleyirdi. Dinlədikcə qürur məni boğardu. Türk fəlsəfəsinin ərdəmli, dərindən-dərin mənə yükü onun dilindən kəpənək qanadlı zərifliyi ilə salona sirayət edirdi.

*Ela zənn edirdim onun dost-doğma səsi, nəfəsi*

*Gah günəşlə buluşur, gah bahar mövsümündə,  
Gah səmadan yerə bir qətrə candır yansıyan.*

Həmin gecə Rəşid Behbudov adına Mahnı Teatrının divarları, qədim sütunları elə bil ki, daşdan, suvaqdan yox, özündə mistik bir ab-havani cəm edən pünhan ruhdan, doğmaliq münasibətində hasılə gəlmİŞdi. O yaraşıqlı salon bütöv bir Türk birliyinin ana qucağı kimi açılıb

Bu səsləniş “İşığın qəlbində”n, “O tənha gözəlli”in bətnindən keçib gəlir, deməli, ilk vərəqdən, səhifədən bütöv bir gül-cicək ale-minə batıb qalırsan. Gül də çox tanışdı, üstdə arı da! Qoşa ekizlərdi güller elə bil. İlk səhifələr boyu gül gülü necə de salamlayır gör. Və mənə elə gəlir ki, bu güller adı rəsm əsərləri qəlbimin dərinliyindən “ustadına eşq olsun, elinə, gözünə və qəlbine sağlıq”nidaları kipir-kipir qaynaqlanır.

“Suların aynasından” yer baxır, göy baxır, çay axıb keçir. “İşığın qolları”na qənşər. Bütün duygularımdan “Ay gedən, ay gedən, əylən” səslənişi çıxıb da keçir hər dəm.

Xatırlayıram. Yadıma salıram Nurullah bəyin “Siyah gözlerinə məni də götür” şerini. Bir özgə vaxtdı, tam fərqli fikir çalarlarıyla bir arada illər öncəsi mən özüm də öylə bir şeir yazmış, “Ölüm, gözlərində defn elə məni” deyə könlümün istəyini şeirə, sözə vermişdim. O gözəlim səslənişlə Nurullah Gəncəvi ruhdan, eyni yaşıntıdan geldiyimizin fərqində olmuşam həmişə sanmışam ki, bir atanın, bir ananın övladları kimi dost-doğmayıq... Bir yandan da bu işqli, duyumlu fotoların könlümə-gözüme hekk etdikləri... Hər cizgi bir həyat hekayəti kimi, hər naxış, hər sima bir dünya misli. Gah özümü bu rəsmlərdə, gah bu rəsmləri özündə bulur, arayır, axtarırsan. Hərdən də bütün varlığınla bu şəkillərin yerinə olmaq is-

“Başı parə-parə, dumanlı dağlar” fotosunu götürək... Əlbəəl indi düşmən tapdağında qalan Kəlbəcər, Laçın dağları göz öünüə gəlir. Unudulmaz bir doğmaliq, tanışlıq çəkir adamı. Ürəyin alt qatından unudulmaz Məmməd Arazin misraları boy göstərir.

*Yönü bəri baxan dağlar,  
Mənim sizdə nəyim qaldı?  
Ürəyimi yaxan dağlar,  
Siz dönmədiz, dönen döndü.*

*... Bir də o gənc yola çıxa,  
Boylana bir alaça.  
O qız səhəng ala, çıxa,  
Könlümə nə güman döndü?!*

Göz gəzib-gəzib də gelib dayanır “Birlik-dən birlik doğar” fotosunun üzərində. Qıtbə ediləsi bir mənzərə sərgilənib. Beş göyərçin eyni bir nöqtədən dən dənləməkdədi. Bir quşun dən dənləməsi həyat adılıyi olaraq elə də diqqət çəkməz. Fotoda təsbit edilən mənzərə isə bütövlükde birlik fəlsəfəsinin, sülh, əmin-amanlıq simvolu olaraq unudulmazdı. Nurullah bəyin duyan gözü bu məqamı əldən verməyib. Bu sadə, gözəlim foto bütöv bir kitabın anlatıldığı mənəni yandırıb özündə.

Eyni düşüncələrlə göz yetirib “Fəleyin çəmbərində” fotosuna nəzər salıram. İllərin

# Ruhun yansıtıcıları

Xorasan bölgəsini göz önüne getirəndə məşhur “Əsli ve Kərəm” dastanından mənə yaxşı tanış olan qitənin unudulmaz misraları şimşek kimi çaxıb keçir yaddaşımdan:


*Ərzurumun gədiyinə varanda,  
Gördüm dədə, burum-burum qar gəlir...*

Bəlkə də Ərzurum gədiklərini soyuğa tutan, qara bələyən rüzgardan iltiması olaraq ilk şeir kitabının adını “Çiçəklər üzüməsin” qoyub Nurullah bəy. Bəlkə də o böyük sevdalı aşiq Kərəmin mənəvi varisi olmasının yüzde-yüz təsdiqi olaraq bir özgə kitabının adını “Eşqim üzəndir mənim” qoyub. Arxasında da gəlir “Siyah gözlerine məni də götür”, “Hüznün ləlesidir dünya”, “Gül və men” kitablarının unudulmaz isimləri, “Türkülər kədər oldu”, “Yollar dönüşə gedir”, “İntizar” romanlarının doğma təessüratları.

Bunları yazıram, gözlərim yönənə gelir gözəlimiz Ankarada ünlü şair Nəcib Fazıl Qısakürək adına mədəniyyət mərkəzində düzənlənən şeir şələni və Samsunda İlesamin təşkilatlılığı ilə keçirilən şeir gecələri... O şeir şələnlərinə bir çox tanınmış şairlər bərabər Nurullah bəyle mən də dəvətli idim. Əvvəldən sona qədər sözümüz-söhbetimiz ortaq mədəniyyət abidələrimizdən, ortaq adət-ənənələrimizdən, Türk düşüncəsinin kos-kocalığından oldu. Onu hər sözündən, kəlməsindən bir qardaş olaraq duyular.

Heç unutduğum olmadı Nurullah bəyin içdən və təfəkkür-düşünce bütövlüyündən, kamilliyyindən qaynaqlana-qaynaqlana gələn yatımlı danişq tərzini. O səsdə qədim-dən-qədim bir bir dost-doğmaliq, simsarıq və heyvanlıq, eyni zamanda heyvanlıq var. O səsdə ruhi sakitliyin şəkillənməsi qipir-qipirdi. Hər məqamında, intonasiya, ifadə süslənməsində elə bil ki, mənim özümün:

*Ruhumdan yer üzünə bir cahandı yansıyan,  
Bəzən dərdə mübtəla və nihandır yansıyan.*



da qalmışdı. Elə hey düşünür, düşünürdüm ki:

*Hörümçək hansı ağın peşindədir bilinməz,  
Ağı zəhər olana baldırındır yansıdan.*

Sonra mən dərin ehtiram və maraqla Nurullah Gəncəvin “Ruhumdan yansıyanlar” adlı albom-kitabında təqdim edilən şeri misralarına, hər fikrə, metləbə uyğun olaraq da sərgiləmək foto-şəkillərə nəzər yetirməyə başladım. Və bütöbüñ real, gerçək həyatım o biri - daha qudsal, pünhan arasında qərarlaşan gördüm özümü.

Bu kitab-albomun hər şeydən əvvəl səhifələri bol işıqlı, ruha, düşüncəyə dirilik gətirir. Qorxu və xof adlı çalardan uzaq, çox uzaq bir dünya hər varaq başından sənə əl edir. Elə hey bir ucdnə səslənir:

*Təkrarı yox zamanın bu röya evremində,  
Hər kəsə bir xəyaldır və bir andır yansıdan.*

təyirsən. Bilirsən ki, hər biri riyadan, təmənənadan uzaqçı, daha çox işıqdandı, nurdan, paklıqdandı ət-qanları.

Tənimsiz şəxsiyyətlərdən birinin sözüdür ki, dahi insan ən xırda, kiçik işində belə dahidi. Yəni onun üçün adı, ötəri bir iş yoxdu. Təbii ki, hər bir istedadlı insan seçilmişlərdəndi və bu seçilmiş insanların fəaliyyətinə daxil olan hər ne varsa hamısı xüsusi dəyərə, çəkiyə malikdi. Bu sıradan Nurullah Gəncəvin təqdim etdiyi fotosəkilləmələrin hər biri əbədi bir anın yaddaşlarda davamlı olaraq əkslənməsinə xidmət edir. Damlada ümman anlamı olaraq heç unudulmur. Adam bu fotoların təqdim etdiyi doğmaliqə sarınır, ruhu bir olur və elə bir yandan xatırlamağa çalışır ki, byu sifet haradan belə tənisi ona, bu təbəssüm hansı xoş dəqiqəni yada salır, bu baxış kimdən qalan yadigarlı belə?

qırıştı yol açan bir üz... Siqara tüstüsü dumana bənzər... Xoş bir arxayınlıqla ölenlərin xatiresinə dalan şəxsin durumu elə bir ucdan “mənə yaxın otur, gör nə var könlümdə, ay atam oğlu” səslənişi edir... O baxış, o durus çəkir könlüm...

Bu hal “Ah, yorgun xatırələrdə” davam edir. Çayı süzülməmiş boş armudu stekandan, masaya doğru əyilmiş qamətdən, məcnunana pərişan saç-saqqal çox mutlu keçmişin peşinə düşmüş ləpirçi kimidi. Sanki hər künc-bucaq, hər ağac arxası, hər kol arası inadlı bir baxışla aranır, axtarılır, əldən verilmiş vaxtdan, baxtdan bir nəm-nişan aranır.

Bu inadlı axtarış anına yumorlu, xoş bir gülüş var. “Tək diş qalmış əməkçi fotosunda”. Baxar-baxmaz ustəd el aşığı Aşıq Ali-nın söylədikləri keçir yaddaşdan:

*Yığdım bu dünyadan malın-dövlətin,  
Əllini aşırdım, yüze nə qaldı.  
Ayaq getdi, əl gətirdi, diş yedi,  
Baxmaqdan savayı gözə nə qaldı?!*

Bu yazını başlarkən beş-on cümlələye Nurullah Gəncəvin könül dünyası haqqında düşüncələrimizi bölmək, qısaca sevgi və sayımıızı çatdırmaq istərdik. Ancaq söz-sözü çəkdi, mətləb uzandı. Baxıb gördük ki, sözügedən topluda yer alan “Tozqoparalar” fotosu haqqında danişmağın məqamını qaćırısq. Bir-birinin oduna yandırılan siqaraların hekayətini dinləməmiş hələ, ölüb keçən illərin hesabını çəkən təsbehin dənələri barmaq ucunda... çevirsək, söz açaç hənsi itkiden?

Allah insaf versin Nurullah Gəncə... gör könlüməz-gözüməz haracan çəkib aparıdı... damlada dənizi görmək yolunu beş-on fotosuya anlatdı bize...

Əbədi bir an baş-باşa, nəfəs-nəfəsə qaldıq. Düşündük. “Dünyadan bizə nə qaldı, bizdən nə qala?!“